



MEDİA saytlara və qəzetlərə dəstək İayihəsinin qaliblərini açıqladı

Medianın İnkışafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkışafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb. Medianın İnkışafı Agentliyindən "Unikal" a verilən xəbərə görə, çap mediasına dəstək layihəsinin qalibləri aşağıdakılardır:

Səh. 8



UNIKAL

Nº24 (2062) 2 İYUL 2021-ci il

Qiyməti 40 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Səh. 3



Prezident İlham Əliyevdən mühüm iqtisadi mesajlar

"Bizə qarşı yönələn əsassız
ictimai raya tüpürürük"



Artıq xeyli müddətdir ki, iqtidarla müxalif siyasi qüvvələr arasında dialoq prosesi başlayıb. Son bir il ərzində əksər siyasi qüvvələr həkimiyətin yönəltidiyi mühüm siyasi proseslərə dəstək verib. "Unikal" qəzetiin müsahibə veren Azərbaycan Demokrat Partiyasının sədri Sədrəzəm Cəlaloğlu ilə səhbətimiz də bu...

İsmət Abasovun "Dumanlı Albion"dakı "dumanlı varidatı"...



Son vaxtlar Azərbaycanın keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abasovun xaricdəki biznesi ilə bağlı maraqlı məlumatlar yayılır. Bu məlumatlardan anlaşılan odur ki, sabiq nazirin xüsusi ilə İngiltərənin paytaxtı Londonda dəyəri on milyonlarla avro ilə hesablanmış əmlakları mövcuddur.

Səh. 4


Cahangir Asgarov
yenidən tanqid hədəfində

AZAL-ın bahalı biletləri millət
vəkillərini də dilə gətirdi

Uzun müddətdir cəmiyyətin və medianın ciddi müzakirə mövzularından olan bir məsələ bu günlərdə Milli Məclisdə də səsləndirildi. Söhbət "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) uçuş biletlerinin fantastik rəqəmlərlə ölçüləməsidir. Belə ki, parlamentin iclasında millət vəkili Qənirov Paşayeva AZAL-dakı qiymətlərlə bağlı narazılığını bildirib. O, qiymətlərin əlçatan edilməsi üçün adıçəkilən QSC-yə müraciət edib: "Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayıda insanlar var. Hər gün sosial media hesablarımız vasitəsilə çoxlu sayıda müraciətlər alırıq. Yazırlar ki, biz Azərbaycana gəlmək istəyirik, amma Türkiyədən dünyanın çox ölkəsinə biletlərin qiyməti Azərbaycandan daha ucuzdur. Azərbaycana biletlərin..."

Səh. 5

Qarabağ həqiqatlarının fonunda Ermanistan
kompensasiya ödəməyə macbur edilməlidir



Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra dünyaya Dağlıq Qarabağ həqiqətlərini, erməni vəhşiliyini sübut etməyə lüzum qalmayıb. İşğaldan azad edilmiş şəhərlərimizin, kəndlərimizin timsalında bu həqiqətlər göz önündədir. Artıq bütün dünya işgalçi dövlətin 28 il ərzində...

Səh. 15

Pandemiyada evlənənlər, boşananlar, küsüb barışanlar



Artıq 1 ildən çoxdur ki, pandemiya şəraiti ilə əla-qədar toy məclislərinin keçirilməsinə qadağ aqşub. İyulun 1-dən isə yenidən müəyyən məhdudiyyətlərlə toy məclisləri keçiriləcək. Bəzi cütlükler bu ərefədə ayrıldı, bəziləri pandemiya şəraitində nikah bağladı, bəziləri isə həm ayrılib, həm də barışdır. Bunlar arasında tənmiş simalar da yer alıblar. Kimi boşandı, kimi nişanlandı, kimi də nikah bağladı.

Axşam.az pandemiyada evlənən, nişanlanan, ayrılan ve barışan məşhurları təqdim edir:

Aktrisa Aydan Axundzadə və aktyor İbrahim Çingiz pandemiyada nişanlanıb. Cütlüyün toy məclisi isə hələ baş tutmayıb.

Klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu pandemiyada həyat yoldaşı İnci ilə boşanıb. Musiqiçi pandemiyada ikinci dəfə ailə qurub. O, aktrisa Aysel İbrahimova ilə nikah masasına oturub.

Bloger cütlük Aysel Şükür və Oqtay Əhmədov pandemiyada ayrılib. Dəbdəbəli toyları ilə gündəmə gələn cütlük rəsmi boşansa da, az keçmədən

barışib və nikah keşdiriblər. Son günlər isə Aysel və Oqtay yenidən ayrılib. Onlar sosial şəbəkədə bir-birinə aid olan fotosu silib və izləmədən çıxarırlılar.

Aparıcı Cavid Güllə pandemiyadan əvvəl Nərgiz adlı xanımla nişanlanmışdı. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb. Bir müddət əvvəl isə Cavid pandemiyada evləndiyini bildirib.

Bloger cütlük Nagehan və Fərid Abdullayev pandemiyada ayrılan cütlükler sırasına daxil olub. Amma onların ayrılığı qısa çəkib. Bir neçə aydan sonra cütlük barışib. Nagehan hazırlada ikinci övladına hamilədir.

Əməkdar artist Aybəniz Haşimovanın bloqer qızı Aynişan Quliyeva fitnes məşqçi Kənanla dəbdəbəli toyu ilə gündəmə gəlmüşdi. Pandemiya ərefəsində isə cütlük ayrıraq xəbəri ilə gündəmi zəbt etdi.

Müğənni Natavan Həbibə və reper Dadonun də 3 ildir bir ayrılib, bir barışdıqları münasibətləri bitib. Dado rəsmi boşandıqlarını açıqlayıb. Amma boşanandan sonra da bir araya gələn ifaçılar yenidən yollarını ayıırlar.

"Xəzər TV"nin aparıcısı Xanım Yadigarlı pandemiyada ailə quranlardan olub. Onun ni-

kahı iyunun 1-də gerçekleşib. Şamxal adlı bəylə nikah masasına oturan aparıcının toyu iyulun 10-da keçiriləcək.

Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucov həyat yoldaşı İləhədən 2019-cu ilin avqustunda ayrılib. Cütlüyün rəsmi boşanması isə bir neçə ay əvvəl baş tutub.

Pandemiyada ən səs-küülü evlilik xəbəri azərbaycanlı piancu Suada Hacizadəninkı olub. Pianoçumuz Hollivud ulduzu Jan Klod Van Dammin oğlu Kristoferlə nikah masasına oturub. Cütlüyün nikahı bir neçə gün əvvəl İstanbulda baş tutub.

Pandemiya ərefəsində ailə quran aparıcılardan biri də Elvira İsmayılova olub. Uzun müddətdir ABŞ-a köçən Elvira əcnəbi vətəndaşla nikah masasına oturub.

Aparıcı Fərid Rəsul da pandemiyada nikah masasına oturub.

Müğənni Sevda Yahyayeva pandemiyadan əvvəl həkim Zakir Bayramovla nişanlanıb. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb. Amma Sevda və Zakir nikah masasına oturublar. Bir ildən çoxdur ailəli olan ifaçı və həkim yaxın günlərdə toy da etməyi planlaşdırır.

"Əxlaqsız qadın ana ola bilməz" - Mübahisə etdilər

"Əlim bir tək xanıma qalxmaz. Stola say-sız yumruq vura bilərəm. Bəzən ola bilər əsəbi olarsan, divara yumruq vurarsan".

Bu sözləri klarnet ifaçısı Hüseyin Məhəmmədoğlu "Həmin Zaur" programında deyib. Qadınlardan danışan musiqiçiye müğənni Şəbnəm Tovuzlu münasibət bildirib.

"Əsas odur ki, kişi qadına əl qaldırmamasın. Neçə ildir ailəliyəm, yoldaşım əl qaldırmayıb. Təhqir də etməyib. Kişi əsəbi ola bilər, qadına deyiləcək söz ola bilər. Qadına niyə əl qaldıran ki? Anadır, bacıdır".

Şəbnəmin bu sözlərinə Hüseyin "Hər qadın ana deyil. Əxlaqsız qadına ana deyim? Mənim



üçün əxlaqsız qadın ana ola bilmez. Mənim bacım deyil" deyərək, etiraz edib.



Afatin polisla hadaladiyi müğənni Nazənindir? - İddia

Müğənni Afət Fərmanqızı video açıqlama yayaraq polise müraciət edib.

Sənətçi adını açıqlamadığı xanım müğənninin ünvanına ittihamlar səsləndirib. Afət həmin xanımın adının "N" hərfi ilə başladığı vurgulayıb: "Onun və ailə üzvlərinin telefonu araşdırılsın. Bizi xaricdə yaşayan bir nəfəre sövdürür. Kimlərə pul yardımı edir öyrənilsin. Bizdən pul tələb olunur, verməyəndə deyirlər sizi şantaj edəcəyik. Həmin müğənni Manaf Ağayevlə düşmən idi. Manaf mənle mahniya görə küsdü, həmin xanım Manafla barışdı. Manafla barışdığını gecə mənə sövdürdüm. Zəng vurdum ona ki, söz alıñ. Dədim, məni sövdürər. Qayıtdı ki, sənə lazım idi Manafla barışmaq. Başa düşdüm ki, düz yoldayam.

Adıma olmazın şeylərin sövdürür. Çünkü çekilişdə stolumun başında Manaf oturmuşdu. Utanmışsan, balanın qabağına çıxacaq. Biz gözəl bilirik sənə dirsən. Boğaza yiğilmişəq. Yaşın 60-a çatıb, hələ də xaric oxuyursan. Nə edəcək? Yalandan bir kişini öyrədəcək ki, denən, Afəti filan qiymətə gətirmişəm. Başqasının ərini getirib eve salmışan, sən niyə söyülmüşən? Nə etmişəm ki məni söyürər? Ən ucuz qiymətə toya getmişəm, niyə söylürəm? Rəfiqənin ərini əlindən almışan, sən niyə söyülmüşən?

Mənim yanımıda məhkəməlik olduğu müğənnini sövdürüb pul verdi. Ərinin xaricdə olan maşın salonu var, orada olan işçinin eli ilə xaricdə yaşayan birinə pul göndərir.


Flora Kərimova, Nüşabə Ələsgərli, Roza Zərgərli, Tərəne Qumraldan danışmırıam, mərd xanımdı, mərd düşmənçilik edir. Dediymən sözər onlara aid deyil. Amma sən tükü kimi düşmənçilik edirsən. Hər şeyi görmüşəm, açacam adla deyəcəm".

Qeyd edək ki, izleyicilərin əksəriyyəti şəhər bölümündə həmin xanım müğənninin Nazənən olduğunu yazıblar. Afət isə yazılan "N...N" şərhinə, "hə" cavabını verib. Nazənənlə Afət bir vaxtlar rəfiqə olsalar da, son günlər küsüldürərlər. Eyni zamanda Nazənənlə Manaf Ağayev də küsüldür. Tərəne Qumralla məhkəməlik olan sənətçi də Nazənən olub.

Günay onları zövqsüz adlandırdı: "Çox iyrənc görünürülər"

Müğənni Günay İbrahimli həmkarlarının geyim tərzindən danışib.

Sənətçi "Mtv"yə müsahibəsində bəzi müğənniləri zövqsüz adlandırib: "Öten illər ərzində xeyli stilistlə çalışmışam. Bu müddət ərzində zövqümü püxtələşdirmişəm. Artıq nəyin yaraşacağını, nəyin isə yaraşmayacağını biliyəm. Geyimlərimi



özüm seçiləm. Büyük layihələr olduqda isə stilistlərə də müraciət edirəm. Deyib, xətirlərinə dəymək istəmirəm. Amma çox iyrənc görünürülər. Zövqlülər də var, amma zövqsüzlər daha çoxdur. Deyib necə qəlbini qırıñ? Çünkü içindən gələn odur. Mən onlara bir gün başa salsa da, sabah onsuñ da öz bildiyini geyinib çıxacaq efirə. Ona görə də deyib, qəlb sindirmaq istəmirəm.

Günay İbrahimli geyim tərzini bəyəndiyi həmkarlarının adlarını da açıqlayıb: "Qadınlar arasında zövqlü geyinənlər Zülfüyyə Xanbabayeva, Aygün Kazımova və Nura Suridir. Kişiıldən isə Zəmiq, Çingiz Mustafayev və Ədalət Şükürovdur".



Mərkəzi Bank kreditlərlə bağlı müddati 1 oktyabra qədər uzatdı

Azərbaycan Respublikası Prezidentinin "Koronavirus (COVID-19) pandemiyasının ve bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsiri-nin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetin tərəfin-dən təsdiq edilmiş "Tədbirlər Planı"na uyğun olaraq Azərbaycan Mərkəzi Bankının idarə Heyətinin 24 aprel 2020-ci il tarixli, 16 sayılı qərarı ilə maliyyə sektoru-na dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və "Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimləməsi Qaydası" qəbul olunub.

Mərkəz Bankdan "Unikal"a verilən məlumatla görə, maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank reqluyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və siyaset qərarları qəbul edir.

İqtisadiyyatın müxtəlif sahələri üzrə məhdud rejimin yumşaldılması fonunda iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Azərbaycan Respublikası Mərkəzi Bankının idarə Heyətinin 30 iyun 2021-ci il tarixli 19 nömrəli qərarına əsasən pandemiyanın təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi davam etdirilərək cərimə faizi, dəbbə pulu və di-ger cərimələrin hesablanması, borcalan-ların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 oktyabr 2021-ci il tarixinədək uzadılib.

Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə dividend ödənişlərinə tətbiq edilmiş məhdudiyyətlər həmin tarixdək qüvvədə saxlanılıb.

Bank sektorunun kapitala aid yeni reqluyativ tələblərə tədricən adaptasiyasının növbəti mərhələsində 1 iyul 2021-ci ildən başlayaraq bazar və əməliyyat riskləri bankların məcmu və 1 dərəcəli kapitalının adekvatlığı əmsallarında nəzərə alınacaq, habelə həmin tarixdən məcmu kapital adekvatlığı əmsali üzrə minimum hədd Mərkəzi Bankın aidiyəti normativ qaydaları ilə müəyyən edilmiş səviyyədə bər-pa ediləcəkdir. Bu tələblərin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcək. Eyni zamanda, kontr-tsiklik kapital buferi ilə əlaqədar reqluyativ güzəştin tətbiqi müddətinin 1 yanvar 2022-ci il tarixinə-dek uzadılması qərara alınıb.

Yola salmaq üzrə olduğumuz həftə Azərbaycanda daha bir dövlət şirkətinin külli miqdarda zərərinin və borcunun olduğu ortaya çıxdı. Aydın oldu ki, "Bakı Metropoliteni" QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.

Əslində bunda təccübülü heç nə yoxdur. Metropoliten bütün dünyada olduğu kimi, ölkəmizdə də ciddi fəsadlara yol açmış koronavirus pandemiyası səbəbələ tətbiq edilən sərt karantin rejiminin tələblərinə əsasən uzun müddət işləmedи.

Ona görə də adıçəkilən QSC-nin öten il zərərlə işləməsi təbii sayıla bilər.

Lakin məsələ burasındadır ki, qurum 2019-cu ili də zərərlə başa vurmüşdü. Öten ilk zərər isə ondan ev-

lin böyük hissəsini fəaliyyətsiz keçirdiyi halda istifadə olunmuş neft məhsullarının dəyerinin öten ilə müqayisədə 680 min manat - 9,3% çox olması maraqlıdır. Həmçinin istifadə edilən suyun dəyerinin 4,156 milyon manat - 0,8% çox), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərclərinin 103,413 milyon manat - 7,9% çox, qeyri-maddi aktivləri üzrə amortizasiya xərclərinin 179 min manat - 17,8% çox, tikinti və avadanlıqların qalıq dəyerinin 666 min manat - 44,8% çox olması da diqqət çekməyə bilməz.

Lakin en düşündürəcə olan "Bakı Metropoliteni"nin yiğilmiş zərərinin yarıml milyard manatı keçməsidir. İnsafən qeyd elemək lazımdır ki, bu QSC hələ Tağı Əhmədovun rəhbərlik etdiyi dövrdən səmərəli fəaliyy-

sir dövrün çağırışları ile ayaqlaşa bil-məmək dayanır. Əslində bu fantastik borcları, zərərləri olan dövlət şirkətləri üçün xarakterik haldır.

Xatırladaq ki, Azərbaycandakı be-lə şirkətlərin itkilərə yol vermesi, zə-rərlə işləməsi öten ilin avqustunda ölkə rəhbəri səviyyəsində gündəmə gəlib. Belə ki, Prezident ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətə bağlı videoformatda keçirdiyi müşavire zamanı dövlətə məxsus səhmdar cəmiyyətlərinin fəaliyyətini keskin təqid edib, başqa sözle, onları büdcənin "pulsoran"ına çevriləmkədə günahlandırıb. Öləke baş-çisinin sözlerine görə, dövlət şirkətləri kəsirlərinin büdcə vəsaitləri hesabına bağlanacağına öyrəşiblər. Həmin vaxt bu da məlum olmuşdu

Zaur Hüseynova sada, ancaq vacib suallar...

"Bakı Metropoliteni"nin yarıml milyardlıq zərəri müzakirələrə səbəb olub



vəki ilin zərərindən 51,7% çoxdur. Son nəticədə səhmdar cəmiyyətin yiğilmiş zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb. Razılaşaq ki, kifayət qədər böyük rəqəmdir. Bir dövlət şirkətinin zərərinin yarıml milyard manatı ötməsi onun fəaliyyətinə təqidi gözlə baxmağı qəcilməzdir. Rəqəmlərdən aydın olur ki, öten il "Bakı Metropoliteni"nin sərnişinədən madan gəlirləri 21,623 milyon manat - əvvəlki ilə nisbətən 68,6% az! - olubsa, dövlət bütçəsindən aldığı dətasiya 67,679 milyon manat - yəni 37% çox olub. Yəni bu QSC, əksər dövlət şirkətləri kimi, bütçə üzərində ağır yük rolunu oynamaqdadır. Üstəlik, hesabatdakı bəzi məqamlar xeyli düşündürür. Məsələn,

et göstərmir, ziyan edirdi. Zaur Hüseynovun quruma təyin edilməsindən sonra güman olundu ki, "Bakı Metropoliteni" zərər və borc bataqlığından xilas olacaq, dövlət bütçəsi üzərində yüksək dərəcədən qurtulacaq və tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Gəldiyimiz nöqtədə ortaya çıxan rəqəmlər bu gözlənilərin reallaşmadığını təəssüf hissi ilə söyleməyə əsas verir.

Müxtəlif platformalarda, o cümlə-dən, sosial şəbəkələrdəki müzakirələrən, çeşidli informasiya məcralarında ekspertlərin, mütəxəssislərin məsələyə yanaşmasından belə aydın olur ki, "Bakı Metropoliteni"nin yarıml milyard manatı keçən zərərinin kökündə yanlış idarəetmə tərzi, müa-

ki, "Bakı Metropoliteni" QSC də zə-rərlə işləyen dövlət şirkətlərindəndir. 2019-cu ildə onun yiğilmiş zərəri təxminən 13% artaraq 482 milyon mana-ta çatıb. 2018-ci ildə metroda gedis haqqının təxminən 50% artırılaraq 30 qəpiyə çatdırılmasına baxmayaraq qurumun maliyyə vəziyyətində ciddi irəliliyiş olmayıb və her il bütçədən 50 milyon manata yaxın dotsasiya al-maqda davam edir.

İndi isə zərər yarıml milyard mana-tı da keçibdir!

Düzdür, ekspertlər vəziyyətdən ancaq bir çıxış yolu göstərirler. Onları fikrincə, hətta nə qədər effektiv idarəetmə qurulsa da, vəziyyət dəyişməyəcək. Çünkü dünya təcrübəsi göstərir ki, dövlət şirkətləri biznes yönümlü ola bilməz. Hətta belə bir deyim var: "Dövlət ən pis sahibkarıdır". Ona görə də hesab olunur ki, dövlətə məxsus təsərrüfat subyektləri tədricən ya özəlləşdirilməli, ya da özəl (yerli və yaxud xarici) şirkətlərə uzunmüddətli idarəetməyə verilməlidir. Bu halda dövlətin onlara xərc çəkməsinə, alıqları kreditlərə zəmanət verməsinə ehtiyac qalmaz. Öz növbəsində isə özəl şirkət lazımsız xərclərə yol verməyəcək. Düzdür, ekspertlər bütün müəssisələrin dövlət-sizləşdirilməsini tələb etmirler. Lakin müəyyən istiqamətlər üzrə dövlət şirkətlərinin özəlləşdirilməsini onların daha çox zərər etməsini, daha çox borclanmasını önleməyəcək yeganə çı-xış yolu kimi görürler.

Belə fikirlərə hörmətlə yanaşsaq, onlarda haqlılıq payının çox olduğunu düşünsək də, istənilən halda suallar yaranır: öz sahələrində monopolist olan, dövlət bütçəsindən dotsasiya alan, kifayət qədər kütləvi istifadə edilən sahələrdə fəaliyyət göstərən dövlət şirkətləri niyə bu qədər fantastik məbləğdə zərər edir, borçlanırlar? Bunun doğrudanmı, ağlabatan heç bir izahı yoxdur?!

Toğrul Əliyev

Xəbər verdiyimiz kimi, Türkiyəde XİN başçısı Mövlud Çavuşoğlu ilə Rusiya XİN başçısı Sergey Lavrov arasında gözənlənən görüş baş tutdu. Baş tutmuş bu görüş zamanı tərəflər arasında bir çox məsələlər müzakirə olundu ki, onların arasında bizi daha çox maraqlandıran post-müharibə dövründə Ermənistana-Azərbaycan arasındaki münasibətlər idi. Mətbuatla verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, Cənubi Qafqaz məsələsi tərəflər arasında müzakirə olunmuş ən məhsuldar məsələlərdən biri olub.

Rusiya XİN başçısı Sergey Lavrov post-müharibə dövründə kommunikasiyalar mesələsinə toxunaraq bildirib ki, "Biz əminik ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiye və Rusyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin

ham Əliyevin regionun inkişafı üçün "3+3" mexanizminin yaradılması təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danişdik və ilk vaxtlar üçün yaxşı planlarımız var. Bir daha təkrar edirəm, Azərbaycan-Ermənistən məsələsində səx və səmərəli əməkdaşlıq bizi qane edir".

Müsahibimiz deyib ki, Rusiya XİN başçısının bu açıqlamaları onu göstərdi ki, bir neçə məsələ özleri üçün daha yaxşı aydınlaşdır:

"Birincisi, Rusiya artıq regionda dominant mövqedə deyil. Artıq regionda Türkiye də var və Rusiya onunla hesablaşmağa məcburdur. İkinci, Azərbaycan Türkiyənin qırımızı xəttidir və o xətti tapdamaq olmaz. Üçüncü, əgər Rusiya Ermənistəni mövcud durumdan xilas etmek istəyirse həm Türkiye, həm də Azərbaycanla dil tapmağı bacarmalıdır. Dördüncü, Zəngəzur dəhlizinin açılması və kommunikasiyaların qurul-

mövcudluğunu vurğulayıb. Putin Azərbaycanla Ermənistən arasında sərhəd probleminə də toxundu: "Azərbaycanla Ermənistən arasında dövlət sərhədinin müeyyən olunması məsəlesi var, harada ki, heç vaxt dövlət sərhədi olmayıb. Bu, ancaq iki müttəfiq respublika arasında inzibati sərhəd olub. Biz indi bu işin həyata keçirilməsi prosesindəyik. Rusiya, Azərbaycan və Ermənistəndən ibarət xüsusi üçtərəfli qrup yaratmışaq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik. Bu işdən faydalananlar sözsüz ki, Dağlıq Qarabağın sakinləri olmalıdır. İstərdim, düşünüm ki, onilliklər ərzində yiğilib qalan bütün çətinliklərə baxmayaraq, belə də olacaq". Putinin sözlerindən belə çıxdı ki, Rusiya həm Qarabağdakı ermənilərin sosial problemlərini həll edəcək, həm də Azərbaycanla Ermənistən arasında sərhədin müeyyənləşdirilməsində hakim rolunu oynayacaq. Sergey Lavrov isə Türkiyədə olduğunu

Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Rusiyani narahat edir

Politoloqlar hesab edir ki, Azərbaycan tərəfi Qarabağın nəzarəti tam ələ almaq yolunda Türkiyə ilə birgə addımlamalıdır

hərəkəli sabitləşməsinə xidmət edəcək".

Məsələ ilə bağlı "Unikal" a açıqlama verən siyasi şərhçi Samir Hümbətov deyib ki, Rusiya XİN başçısı Sergey Lavrovun belə açıqlama verməsini təsadüfi hesab etmək doğru olmaz. Onun sözlerine görə, Lavrov yaxşı başa düşür ki, Türkiye və Azərbaycanın iştirakı və razılığı olmadan nəyinse əldə edilməsi o qədər də inandırıcı deyil: "Həm Ermənistən, həm də Rusyanın regionda mövcudluğunu qoruyub saxlamağın yolu iqtisadi və kommunikasiya əlaqələrinin qurulmasından keçir. Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərinə də toxunub və bildirib ki, "Ərdoğanın Şuşaya səfəri Türkiyə və Azərbaycan arasındaki ikitərəfli münasibətlər kontekstində baş tutub. Biz bu gün Çavuşoğlu ilə razılışdırıq ki, hər kəs öz imkanından istifadə edərək Azərbaycanla Ermənistən münasibətinin normallaşmasına, azərbaycanlıların və ermənilərin bu torpaqlarda yan-yan, mehriban qonşuluq şəraitində yaşamlarına şərait yaratmağa kömək etsin. O zaman istənilən bütün məsələləri, o cümlədən siyasi məsələləri həll etmək daha asan olacaq". Lavrov verdiyi bu açıqlama ilə onu da etiraf etmiş oldu ki, Türkiyə Azərbaycan üçün təminatçı ölkədir və Azərbaycana qarşı hər hansı təzyiq göstərməkdən, Türkiyə ilə mehriban münasibət qurub, Türkiyənin vasitəsi ilə Azərbaycandan hansısa məsələdə razılıq almaq məcburiyyətindədir. Lavrov bildirib ki, Türkiyə və Rusiya üçün əməkdaşlığın əlavə istiqamətlərindən biri de regionda, yəni Cənubi Qafqazda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpa edilməsidir. O, fikirlərini bununla əsaslandırb ki, "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İl-



ması sanksiyalar səbəbində çətin vəziyyətdə olan Rusiya iqtisadiyyatının yenidən canlanmasına təkan ola bilər. Xüsusilə də 3+3 formatında təklif edilmiş platforma daha məntiqəyəndür. Nəhayət, Lavrovun çıxışından belə qənaətə gəlmək olar ki, Rusiya indi dəha çox regionda mövqeyini qorumağa çalışır".

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı suallara cavab vermək məcburiyyətində qalıblar. Onun fikrincə, Vladimir Putin Rusiya vətəndaşlarının suallarına onlayn formatında cavab verərkən Qarabağ haqqında danışdı, Sergey Lavrov isə Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək mövzuya toxundu: "Putin Qarabağ ermənilərinin gələcəyi haqqında fikir yürüdərkən, Lavrov Antalyada olduğuna görə Türkiyə ilə birgə addımlardan danışdı. Misal üçün Putin dedi ki, Rusiya Qarabağda yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacaq. "Silahlı qarşidurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil" deyən Kreml sahibi normal infrastrukturun qurulması probleminin

una görə Ankaraya xoş gelin deyə birgə əməkdaşlıq haqqında bunları dedi: "Biz bu gün Mövlud Çavuşoğlu ilə razılışdırıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistən bərişigina, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün "3+3" əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danişdik. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistən münasiqəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmənunuq".

Putinin və Lavrovun nə demələrin dən asılı olmayaraq Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Kreml narahat edir, ancaq buna açıq etiraz edə bilmirlər, əksinə Ankaranın ünvanına xoş sözərək səsləndirirlər. Bu da Türkiyənin Cənubi Qafqazda artan roluna işarədir. Buna baxmayaraq, Rusiya Ermənistənə bundan sonra da həvəyi hərbi texnika göndərməkdə, orada yeni hərbi bazalar yaratmaqdə davam edəcək. Bizim vəzifəmiz isə Qarabağın nəzarəti tam ələ almaq yolunda Türkiyə ilə birgə addımlamadır".

Z.Məmmədli



Nazir rüşvat aldığı iddia edilan polisi cəzalandırdı

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunun Novxanı qəsəbəsində yol polisinin sürücündə rüşvet alması iddiası ilə bağlı yayılan videogörüntülər haqda açıqlama verib.

İdarenin ictimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında bildirib ki, yayılan videogörüntülərlə bağlı araşdırma yekunlaşdır: "Həmin polis əməkdaşının rüşvet alması faktı təsdiqlənməyib. O, xidmet zamanı sürücü ilə lüzumsuz danışqlara, yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb".

Murat İbrahimli

Ali Həsənovun kürəkənin yerinə o qətirildi

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun kürəkəni, bir ay önce Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılan İsfəndiyar Mehbaliyevin yerinə təyinat olub.



Daxili işlər naziri general-polkovnik Vilayət Eyyazovun əmri ilə polis polkovnikı Ədalət Abbasov Bakının Nizami Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Ədalət Abbasov Qaradağ RPİ-nin rəisi təyin edilib. Xatırladaq ki, İ.Mehbaliyev Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbaliyevin oğludur.

Deputat "Azəristilikətchizat"ı sərt təqdim etdi

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Azəristilikətchizat ASC-ni sərt təqdim etdi.

Unikal.org-un məlumatına görə, bu barədə o, "Müsavat TV"nin efrinində çıxış edərək deyib. Deputat sözügedən qurumun fəaliyyətindən narazı olduğunu bildirib: "Azəristilikətchizat ASC heç dövlət idarələrinin və yaşayış binalarını istiliklə təmin etmək iqtidarında deyil. Qurumun verdiyi istilik və iş fəaliyyəti də effektiv və qənaətbəxş deyil".